

# öz dilinde savaş



**Irada Tuncay**

Öz savaş haqqında öz dilinde  
danişmağı bacarmasan, bunu sənə  
yad dildə anladacaqlar...

Biz yaşda olan insanlar müharebe filmlerini çok izleyiblər. Belə belə demek de ola - bu filmlər böyükmişdir. Və menə elə gəldi ki, bu mövzunu tam bilirom. Uzun illər alman dilində və həm də vaxtında vahimləndirdim. Həm də o vaxtında fikirlərdən biri də bu idi: nə yaxşı ki biz müharebe görmədiq. Amma valideynlər danişirdi axı Açıqdan, qara kağızların aşlaşından Sadəcə təsəvvür etmek olardı. Sonra dəyişdi hər şey. Öfqanistan oldu. Amma sink tabulları nəzərə almasaq yene uzaqda qaldı. Və bir gün geldi düz qapımızın ağızına savaş. Kino yox. Həqiqi savaş. Gördük. Və gördük. Və şəhid. Dərk etdikmi? Ağrısı hamıya dəyəs de lokal qaldı. Sanki bizdən xəbersiz bir anestezoloq keyləşdirdi bu dərdi. Dərk edə bilmədi.

Zaman-zaman təkrar baxdıığım filmlər çok olub. Deyim ki reyting anlaysımı sabit deyil. Ola biler nə vaxtsa baxdıığım bir filmi sonra bəyənməyəm. Amma yaddaşmda qalan elə səhnələr də var ki hər yaşimdə məni ağladıb. Müharebe ağladı. Hər yerde və hər zaman.

Müharebe filmleri kinematoqrafın ən çox müraciət etdiyi janrı və həm də ən çox xərc aparan janrı. Kütləvi səhnələrin, döyüş səhnələrinin, son illərdə isə mürəkkəb kompüter effektlərindən istifadə olunan bir sahədi. Müharebe bütün öyrəşdiyimiz, adət etdiyimiz, mösiətimizin bir parçası olan nələrisə sixişdirib çıxarıcı gündəlikdən. Burda birçə prioritet var - sağ qalmaq, yaşaya bilmək.

Belə bir cəreyan da olub orta əsrlərdə - yalnız aqlar Heyatın bütün nazi-nemətindən imtiyad edən, asket, dərvizənə yaşıyan rahiblər hərəkatı. Onlar Bibliyadakı bir sətətə əsaslanırdılar - Rəbbim Musa Peyğəmbərlə səhbətində dedi ki, ayağındakını çıxar, cünki ayağını qoyduğun bu torpaq müqəddəsdi...

Həmin təlimi kilsə lənətləmişdi. Təbii bütün dinlərin sonrakı dövlərdə bir siyasi səyənəcəyi olur, ilkin manasından uzaqlaşlığı olur. Amma mahiyət belədi - həmin insanlar müqəddəs bilirdilər yer üzünü Ayaqyalın gəzirdilər

\*\*\*

Bakı -2016 İlk kadrlar Bakı buxtasından bir panoram, Şəhidlər Xiyabanına kecid. Kölge insandan böyükdü. Səhər vaxtı deməli. Yalın kişi aqları, aram addımlar Mərmer pillelərlə yuxarı qalxır, 5 yaşı bir qızçıqazın məzarı önünde bir anlıq dayanır. Məzarın üstündə təzə ayaqqabilar qoyulub, qırmızı rəngdə. Adımlar davam edir və indi də bir kişi məzəri

önündə dayanır... Sonra enir pilleləri və uzaqlaşır.

\*\*\*

Bakı -1993... Bir qadın elində ayaqqabı quetusu (üstündə Türk Kızılı yazılıb) aramlı irəliləyir. Qadının qutunu necə tutduğu diqqət çəkir. Bu məkanda hər tərəfdə köhne, təzə ayaqqabilar səpələnib, bunlar əsgər çəkməsi geyinib mühərbiyə gedən oğlanların (hələk oludularını düşürürəm) ayaqqabaları. Plan dəyişir və başqa məkanda uşaqlar öz aralarında ayaqqabilarla oynayırlar. Balkonlardan da ayaqqabilar asılıb. Bəziləri də taykeş

\*\*\*

İlk baxışda yorucu görünü bilər bu kadrlar. Səbət edək. Bir az aralıda uşaqlar üstündə "Qarabağ" yazılış topla futbol oynayırlar. Hərəsinin eynində bir ölkənin adı yazılış mayka var. Film ilk kadrılardan rəmzlərlə danişidən burda ATƏT-i görmək çətin deyil. Bir uşaq da kenarda bu oyunu izləməkdədi. Topu ayaqları altına qoymuş iki uşaq isə üzəbzəy dayanıb dalaşmağa hazırlaşır - biri yuxarıdan, ironik baxır, biri əsbi. Ayrırlar onları. Və uzaqdan həsrətli oyuna baxan uşaq anasının onu hayalına - Həsret, gəl eve - hiddətlə ayağını yere çırır. Həsretli uşaqın adı. Uşaqlar meydandan uzaqlaşır, topu uşağı verirlər. Qarabağ topu qoltuğunda gedir anasının çağırıldığı yere. Balaca bir oğlan üzünü divara çevirib, yerdə oturub mürküleyir. Arada titrəyir də. Sanki top səsleri eşidi yuxuda. Qapının ağızında bir oğlan arxası kamerası, ayağında böyük ayaqqabilar dingildir. Yəqin bu uşaq ele ömrü boyu ayağına olmayan yerdə dingildəyəcək adamlara arxasını çevirib... Girecəkə lövhə asılıb: 2 nömrəli oğlan yataqxanası. Miskin, fəqir bir yataqxana. Bu artıq Qarabağ üçün böyüyen ikinçi nəslin ramzidi.

Ana oğlunu gözləyir otaqda. Otaq ucuq-sökük xaraba bir otaqdır. Divarda isə Milli Qəhrəmanların portretləri sıralanıb. Xaraba otaq və bu qədər qəhrəman. İlk kadrarda gördüyüümüz balaca qızçıqaz ve kişisinin portretləri də var burda. Ana qutudakı təzə ayaqqabiları göstərir uşağı:

- Ana, sənə deməmişəm bura evimiz de-mə?

(Bu, menə görə bu sözsüz, həm də dil açıb danişan kadrlarla zəngin filmin qırmızı xətitidir... Bu xaraba deyil bizim evimiz... De-yi!!!)

Ana cavab verir :

- İşdə dedilər BMT axşam qərar verib... Qayıdatıcıq...

- Evimezə qayiadanda geyinərem... Ana, bəs sen deyirdin Allah bu zülmü yerdə qoymaz? BMT Allahdan böyükdü?

Gəl bu suallara cavab ver... Bir künçə si-xilmiş ana üzünü divardan asılmış şəkillərə tutur və bəlkə Allaha da verir bu sual? Rejissor anlatması bu kadrlar - rəssamların çəkdiyi ikona təsvirlərindəki Müqəddəs Məryəm və çarmıxdakı Həzəreti Əsanı xatırladır. Deməli, aqibəti məlumdu bu uşağın da, ana-

nın da...


Və sonra yenidən günümüze dönüş - Şəhidlərdən uzaqlaşan yalın ayaqlar sıra ilə divardakı lövhələrin yanından ötür. Lövhələrin üzərindəki ox işarələri əks istiqaməti göstərir. Ora getmə!!! Amerika sefirliyi də, Fransa sefirliyi də, Rusiya də, İran da deyir ora getmə!!! Yol ayrıca böyük bir "STOP" işarəsi da qoyulub. OLMAZ!!! Amma ayaqlar gedir. Yalın ayaqlar. Boynundan isə həmin o ayaqqabilar asılıb. Uşaq ayaqqabiları. Geyilməmiş, təzə, evlərinə qayiadanda geyinəcəyi ayaqqabilar. İlər keçib... Ayaqqabilar təzə qalıb... Oxlar isə əks tərəfi göstərir...

\*\*\*

Və kulminasiya - ev saymadığı evin divarın-dan asılışlı əsgər geyimi, yerdə isə əsgər çəkmələri. Panoram kadr yerdə sıralanmış təzə ayaqqabiları göstərir. Əsgər çəkmələrini geyinir yalın ayaqlar. Deməli, ümidi bu çəkmələrə - onlar aparacaq onu evlərinə... Divardan toy kostomyu asılır - ana asır onu, yena təzə ayaqqabiları cütleyib qutuya qoyur. Künç...

\*\*\*

Döyüş yalnız qırmızı ateşin yanib sönməsiyle göstərilir. Və bəlkə fantastik görünü biləcək bir epiloq.



gəlməmiş kim. Ana əsil arabasındaki təzə ayaqqabiları həmin binanın qapısından asır. Bura "Geyilməmiş ayaqqabilar" muzeyidir. Muzey Milli Qəhrəman Həsrətin adını daşıyır. Və bundan sonra kamera sanki aksamağa başlayır... İri planda ayaqları olmayan əsgər geyimli şəxs görünüür - üzü yox, sadəcə bədəni... Ana arabadan aralanıb pillekənlərin üstündə oturur. Oğluna baxır və sonra oğlanın el hərəkətlərindən həm də gözlerinin de gərmədiyini anlaysıran. Son kadrlar ananın ayaqları və arabanın tekerləri... Bu onların dramıdır - ananın və oğlun. Müharebe bitsə də, Xankəndində Həsret küçəsində

\*\*\*

Balacanın (Dəniz Həsənov) oyunu təsir, ov-qat yaratmadı mənədə. Ola biler subyektivəm.

Rejissor nə fikirlər-fikirləşin, filmin ideyabədii həllini, istiqamətini, ifade traktovkasını, kompozisiyon, koloristik həllini, baxış bucağını, rakursları, işıqlandırmanın düzgün vərə bilməsə film alınmayaçaq. Şərtlər çoxdu - ssenə üzərində iş, personajların portret xarakteristikası, natura seçimi, eskit və dekorasiyaların təsdiqi. Kameranın sağlamı, ya solamı hərəkəti... Gedisi-mi, dönüsmüş? Hər halda, mən filmde uğurlu bir kamera baxışı gördüm.

Musiqi isə lap mistikadi. Rus bəstəkarı Vyacheslav Şulginin bizim müğəm laqlarından belə istifadə eləməsi maraqlı geldi mənə. Kino-da musiqi- ideyani izah edən, tamaşaçıya çatdırın en vacib komponentlərdən biridi. Təsviri gücləndirən önemli elementdi. Xüsusən də dia-loqların azlıqda olduğu yerde musiqi faktoru da-ha çox yer tutur. Şulginin musiqisi hadisə və obrazların dinamikasını, ritmikasını tutu bilib. Həm kadrdaxılı, həm də kadrraxası planlarında yerinə otura bilib. Və filmin konsepsiyasına, ideyasına, emosiya və dramatizmin ifadəsinə uğurla xidmet edib deyə düşünürəm. Paralelizm yaradıbilər.

\*\*\*

Şənətdə kamera anlayışı var - kamera orkestri, kamera teatri, kamera kinematoqrafiyası və sairə... Kinoda müəllifin birbaşa sözünü ley-tmotiv kimi çatdırır belə filmlər. Hadisələrdən çox insanlar haqqında danişir. Və adətən ilk işlərində nəzərə çarpır çox tanınmış rejissörərin. Kino dilində, eksperiment, stamp və kütləvilik-dən uzaq dilde danişir. Böyük büdceli olmur, amma Yeni Dalğa cəreyanının filmlərini xatırla-saq bunu böyük kino anlaysışından uzaq tuta bilmərik. Müyyən cərçivə, məhdud məkan daxilində insan dramı, flashback-dən təkan alaraq

hadisə yaratmaq ağır zəhmətdi. Hər hansı bir işin süjet və psixoloji məqamları dar, kiçik müstəvidə göstərə bilməyi rejissor və operator ustalığı deməkdi. Kamera filmində hər bir detal önemlidir, gözədən qaçır. Tamaşaçı operatorla birge izleyir kameranın hərəketini və rejissorun kino dilində dediklərini anlayır. Bu çətin dildi, il-lüstrasiya deyil. "Geyilməmiş ayaqqabilar" kamera filmidi. Burda görməye öyrədiyim böyük batal səhnələr, kütłəvi səhnələr yoxdu. Həcmi də çox deyil - cəmi 45 dəqiqə. Amma hər dəqiqəsi ağrı, əzab, faciə dolu. Rejissor diliy-nən, kadrların, səhnələrin diliy-nən neq olunan.

**Öz savaş haqqında öz dilində danişma-ğı bacarmasan, bunu sənə yad dildə anla-da-caqlar...** Xuxarıda yazdım bu fikrimi tekrarlaşdırıram. Deməli, mütləq danişmaq lazımdı. Hə-heqiqəti naturalizmle qarşıdırımadan danişmaq lazımdı. Avtomat lüle-sindən çıxan parıltını, tankların tırtılına qarışmış insan cəsədini göstərməsən də olar bu həqiqəti demək Rejissorun ustalığından asılıdı. Re-jissorun nə dediyindən... Sənə yoldan sapdırıda bilər, ekrana bağlaya da bilər. Büyük mənəda ekran Görçəklərin ekranı. Rza Rzayevin kino dili haqqında maraqlı fikirlər var: "Kinonun özünəməxsus dili var. Müasir dövrde kino sənətində söz dramaturgiyasından daha çox istifadə edilir. Necə ki Mövlana söyləmişdi: "Gözün bir anda gördüğünü dil yüz il söylese də, anla da bilməz!" (kino ilk yarananda səs-siz olub). Bu da ona görədik ki, fərqli dillər, düşüncələrə mənşub olan tamaşaçılara təsir edə bilsinlər. Kino dərk edənə də, etməyənə də eyni təsir edir. (Dərk edənin şüuruna, dərk etməyənin şüuraltına). Kino insanlara daha çox rasional olaraq yox, irrasional olaraq tə-sir edir. Bu təsirin nəticəsində alt qatda gedən irrasional proses yuxarı qatda geden şüurlu təfəkkür müyyənəşdirdir. (Şüur altına toxum yerləşdirilir, bir müddətdən sonra şüurda meyvəsinə dərirlər).

Bu gün kino Azərbaycanca danişmalıdır. (Necə ki böyük Üzeyir Hacıbəyov musiqini Azərbaycanca danişdırırdı.) Söhbət dialoqların Azərbaycan dilində olmağından getmir. Film dialoqlardan ibarətdir. Film süjetlərin və epizodların ardıcılılığı və vəhdətidir. Kino dəha çox gözün, üzün, əlin, rəngin, geyimin, detalın dili ilə danişir. (Necə ki xarici filmlərin Azərbaycan dilinə tərcüməsi heç də bu filmlərin Azərbaycanca danişması deyil.) Filmdə sözən çox bu dillər danişir, səssiz-səmirsiz. Filmdə mesajlar cə-miyətə dəha çox bu dillərlə verilir, ötürülür.

Kinoda rejissor quruluşundan, aktyor oyunundan tutmuş, montaj təfəkkürü, (montaj sıxlığındırımlı fikir daşıyır) hər şey Azərbaycanca ifade olunmalıdır. Bu ifade bizim filmlərə dünyada maraqlı artıracaq. Dünyanı daha çox bizim nə çəkdiyimiz (düşündürməz) maraqlandırır, onları yamsılaşdırır, tək-rar etmək yox". Bu sözleri yazanda Rza hələ rejissor kimi kameralardan çox uzaq id. Bu film ilk işidi onun. Mən uğurlu sayıram. Kinoşunas deyiləm, iddialı da deyiləm. Amma yaxşı tamaşaçıyam

Öz dilimizdə baxdım bu filmə. Bu savaşa... Amma hamı anlayacaq bu dili. Bu savaşı.



"İller sonra Xankəndi" yazılır titrlərə. Əldən düşmüş ana irəliləyir, sanki zorla, nəsə daşıyır-mış kim... Getdikleri küçə - Həsret küçəsidir. Plan deyir... Ana əsil arabasını itəleyir... Arabadakı adamın boynundan (həm sinəsindən, həm de kürəyindən) ayaqqabilar asılıb yena. Bu dəfə həm uşaq, həm də böyük ayaqqabiları. Geyilməmiş, təzə ayaqqabilar. Nə uşaq ola bil-məyən, nə də böyük ola bil-məyən Həsrətin qırızı. Qırızı lentlə qarşısı kəsilmiş bir binanın önündə dayanırlar. Başından sürüşmiş yaylığı çəkir başına qadın. Müqəddəs bir

gəzsələr də faciə onlarındı və heç vaxt bitməyəcək...

Bayaqdan haqqında danişdığını film "Geyilməmiş ayaqqabilar" adlanır. Rza Rzayevin filmi. Rejissor belə görür savaş. Yaradıcı qrupu ile birlikdə. Təbii ki rejissor filmin yaradıcısıdır, amma onun ideyalarını həyata keçirenler, təsviri tamaşaçıya çatdırınlar var axı. Operator, bəstəkar, aktyorlar... Böyük deyil qrup... Azaciq məsəflə çəkilib. Amma böyük mətbətlərlə toxunub...

İlk olaraq Gülgəz Qurbanovanı qeyd etməmək haqsızlıqlı olardı deyə düşünürəm. Görün-